


# ƏSRİN İMAMI, YAXUD AY İŞİĞINDA MƏKTUB



Rövşən NOVRUZOĞLU

## I FƏSİL

Sənin şəfaat vo hidayotinə bəndolörimi bağışlayacaq vo səninin müxalifat edənlərə zəb verəcəyim. Eyi iki mələk! Qaytarın onu atasına. Monim tərəfindən ona salam yetirin. Deyin ki, o monim himayə pənahimdədir. Onu aşkar edəcəyim, onunla haqqı bərpa edib batılı mövhədəcəyim qədər onu düşmənlərin şərindən mühafizə edəcəyəm".

"Cələl-uyun" kitabından nəql etdiklərimiz sənətə yetdi.

Əflamə Macəli "Həqqu'l-yaqin" kitabında da o Həzərin şəfaqəti təvelliidünə bazi başqa rovayotları ilə birgə həmin keyfiyyətdə qeyd edir. O cümlədən buyurur:

Məhəmməd ibni Osman Əmri rəvayət edir ki, ağamız Sahibbəzzamanın əleyhissalam anadan olduğuda İmam Həsən Əskəri əleyhissalam atamı tələb edib buyurdu: "Bəni Həsəlimə və başqalarına cörək və at sədəqə versinlər. Əqiqə (uşaq dünyaya gələndə kəsilin qurban) üçün çoxlu qoyun kəssinlər".

İmam Həsən Əskəri əleyhissalamının kanonları olan Nəsim və Mariyə rəvayət edir ki, İmam Mehdi əleyhissalam doğulan zaman iki dizi üstə oturdu vo sehədot barmaqlarını göyo təref dikdəli, asqrı da dedi: "Əlhaməddilillahı Rəbbi-aləmin vo səlləllah ola Muhəmmədin vo alih". Alfat manı şərafis və layaqatısız bir höyata qarşı gatıldı.

Sənəda dedi: "Zülmkarlar güman edirdilər ki, Allahın hüccəti aradan gedəcək. Əgər Allah demək icazə versə heç bir Şəkk-şübə qalmayacaq. O icazə günü de geləcək. Onda man layaqatısız və şərafisiz adamlara gəndeş etməyəcəm..."

Eli bər zaman gəlir ki, yer üzünün heyvanları quduzuq azarına tutulacaq. Onlar bir-birlərinin üstüne gələnlənməz hücumlar edəcək, bir-biriñ didib parçalayaçaqlar. Cəmiyyətin əskik, layaqatlıs adamları, diri-diri böötən deyib təmiz və namuslu adamları lekəlayaq. Onda qürət vo vügar tələb olunacaq, ziyyə durasın!

Həmçinin Nəsim rəvayət edir: O Həzərin doğulduğundan bir gecə sonra Həzərin hüzurunu getdim. Asqrıdm. Buyurdu: "Yorhemükillah" (Allah sənətən etsin)

Mon çox xoşhal oldum. Sonra buyurdu ki, isteyirsin sənətən asqırımanın müjdəsini verim?

Dedim: "Bəli". Buyurdu: "Ölümündən üç gün aranma olmaqdır".

Bütün bunlardan sonra Şeyx Məclisi dedi ki, monim artıq zamanı İmam Həsən Əsgərinin vo oğlu Sahibbəzzamanın Azərbaycanla bağlı kitabları elime keçib. Əsrin İmami deyirdi ki, Azərbaycanın Allahdan sonra en müəqqedəs addır. O, lənət götürür. Kim o adı söyso... bir o qədər Allah yanında lənətonur. Əvladları-nıza İmam Hüseyin adı ilə... Azərbaycan

adi da qoyun. Bu, səmadakıların on xoşuna gələn addır... (Rus alimi M. Lomonosov bu barədə məktublarının birində yazır).

O, davam edirdi: "...Medina mənən anamadır... Azərbaycan cismimində canımdır. Azərbaycanla bağlı çox düşüncələrim, fikirlərim var. Əhli-əyalim həm yaşaması, həm Allaha yalvarıb, dua etmək, həm ölüm üçün Azərbaycana göndərəcm. Qoy əhli-əyalim o yerlər öz ölümlərlə işgal etsinler..."

Bilmirəm necə oldusa, Şeyx Məclisi fikrini bittir-bittirən ağladı. Biz isə böyük maraq vo həvəs içərisindən onu görəyirdik. Birdən Şeyx Məclisi ayaq qaldı: Vo bəlin dedi! O Həzərin adlarından biri və məkməmlisi Azərbaycandır. Amma bu barədə hemişə susmuşq. Ya Allah - Şeyx əlini qaldırdı: "Azərbaycanın vüqarlı adını, Heydəri-Kəbirin, namusunu, şəfərini... sıftotini qaytar..."

Mon bir da yəqin edim ki, İmamın qubul olmuşdur adlarından biri da mözh Azərbaycandır. Şeyx Məclisi bu xəbəri bizo çox qodını bir səlyazmadan təqib. Salam vo salavat olsun ona ki, her şeyi olğunu kimi qatdırı.

### Həzərin ad və laqəbləri

Mərhum Səqətül-Islam Şeyx Nuri "Nəcməs-saqib" kitabında o Həzərin adının 182 ad qeyd etmişdir. Biz da burada o adlardan bir neçəsini təbərrükən göstəririk.

### Baqiyatullah

Rəvayət olunubdur ki, o Həzəri zühr edən zaman araxsimi Kəbəye söykəyocək və 313 nəfər əshabi onu tərafına toplanacaq. İlk söyleyəcəyi niqə bu ayedir: "Bəqiyatullahı xəyərin ləkəm və kuntum muminin". (Əgər məmənisinəz Allahın Baqiyatullahı sizin üçün dəha xeyrildir). (Hud surası, ayə 86) Sonra buyuracaq, Mənəm Baqiyatullahı və sizin üçün Onun (Allahın) hüccəti, xəlafisi monən.

Bundan sonra ona salam veren bu cür deyəcək: "Əsərləmə eleykə ya Baqiyatullah ilə".

Məclisi yazı ki, çox oxuduğum kitablarında yazılır: "... Həzər yalançı vəciddəm itirən alımları qarşı, daximlərinə qarşı, amansızdır. O, şərafını itirmış alımları qarşı barışmazdır. Əxlişəz din xadimlərinə qarşı mənviqəti qatdırı.

### Hüccət

Bu, o Conabın çox yayılmış, möşhur əqəmlərindəndir. Çoxlu dua və hadislərdə həmin əqəmlər qeyd olunmuşdur. Hadis nəql edənlərinə eksoriyyati o əqəbi işlətmisələr. Baxınayaq ki, bütün imamlar möqobluş şəxkilər. Onların hamisi xalq üçün Allah tərəfindən hüccətlərdir. Lakin o möqob, Həzərin adı ilə dəha çox bağlı olduğu üçün hor vaxt hadislərdə (imamlar arasında) bi ada işaro olunarsa 12-ci İmamın nezərdə tutulur. Bozları deyirlər ki, o Conabın işəgət Hüccətləndir. Yeni Allahın möqulularının qələbə və sələtnəti. Bunların hər ikisi də o Həzərin vəsatisindən əskər olacaq. O Conabın üzüyünün naxşasında yazılımışdır: Ənənə huzzatuləm (Men Allahın hüccətiyim).

### Xələf və Saleh Xələf

Bu işəg imamların dillərindən eşidilmişdir. Xələfdən murad canışdır. O Həzərin bütün keçmiş peygamberlərin və övliaların xələfdər. Və onların bütün elm, sıfət və xüsusiyyətlərinə, eləcə də, onların bir-birlərinə keçən ilahi işlərinə malikdir. Ləhv hadisi kimi müşərəf olan rəvayətə görə Cabir Fatiməyi Zohra əleyhissalamda onan ləhvəde görmüşdür ki, orada Həsən Əskəri əleyhissalamının adından sonra yazılımışdır: "Men o zaman bu nənə onun (Həsən Əskərinin) oğlu Xələf ilə kamışlaşdırıcıyım. O, bütün dünya əhli üçün rəhmətdir".

Onda Ademin kamıl sıfətləri, İdrisin yüksək rütbələri, Nuhun aramışı, İbrahimin həmiliyi, Musanın siddəti, İsanın dəri və Yəzyubun sabırı vərdi. Müfəzələ hedisində moşhərdür ki, o Conab zühr

### (dini-tarixi araşdırma)

edərkən araxsimi Kəbəye söykəyib buyuracaq: "Ey məxlütələr! Ağag olun! Hor kos Adamo və Şəysə nozər salmaq istəsi bəs mənəm Adam və Şays". Bu yolla Nuh, Sam, İbrahim, İsmayıllı, Musa, Yusuf, Şəmūn, Rəsulullah (s) vo digər imamların adalarını qəkəcək.

O Həzər özü İbrahim ibni Əli ibni Məhziyərə buyurmuşdur: "Atam mənən vəsiyyət etmişdir ki, monizimlə yerin elə bir nəqtəsində salim ki, hor yerdən gizlin və uzaq olsun. Ona görə ki, öz işimi və mözilimi azığın yer əhalisinin hiylələrindən məkmən saxlayıb. Atam mənən buyurdu: "Ey mənəm övladım! Hamişi yerin on gizli mökanında ol. Özün işini və uzaq məntəqəsinə seç. Çünkü Allahın övlidlərindən hor biri üçün ona zidd olən və onuna vuruşmaq istəyən bir dushmanı vardır".

### Ona Qaimədən deyirər.

Allah Təalənni formanı qarşısında qayaq qalxan olacaq. O Həzər daim, gec-gündüz Allahın formanını gözlöyür ki, onun zühruruna işaro etsin. Rəvayətə görə ki, haqqı uğrunda ayaq qalxacağınən gərə "Qaim" adlanmışdır. Şəqər ibni Əbu Dəlf öz rəvayətində deyir: İmam Məhəmməd Taqı əleyhissalamdan sorusundan: "Na üçün o Həzəri "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Peyğəmbər "Qaim" adlanmışdır?" Buyurdu: "Çünki onun yad edilmişsi söndükən və o Həzərin imamlığına inanınanlar müraciət olmalarından sonra imamlığı dircəldəcək". Əbu Həməzə Somaliden rəvayət olunmuşdur ki, o deyir: "İmam Məhəmməd Baqır əleyhissalamdan sorusundan: "Ey Pey

# 3SRİN İMAMI,

## YAXUD AY İSİĞINDA MƏKTUB

(Əvvəli 12-ci səhifədə)

Yeni boyu nə çox hündürdür, nə do çox alçq. Yeni orta boyludur, mübarək başı olsa dairəvidir. Sağ yanında bir xal vardır ki, ele bil anberli qıçılı üzərində kiçik bir müşkdür. Surəti eldir ki, heç bir göz onun gözolliyində bir surət görməyibid.

Sahibbəzzamanın aleyhissalamə aid olan xüsusiyyətlərindən həvəsələ dənişər və ağlayardı:

## 1-ci xüsusiyyət:

On dörd məsum əleyhimussalamın nurları arasında və nurlar almında o Cənabın nuranıyyatının üstünlüyü danılmazdır. Bütün mərac və qeyri-mərac xəborlərindən məlum olur ki, o Cənabın nuru on dörd məsum əleyhimussalamın nurları arasında uludular arasında parıldayan bir uldud tokdir.

## 2-ci xüsusiyyət:

O cənab nəsil cəhətindən şərafli əsil-nəsəb malikdir. Nəsihət adı tərəfindən bütün müqaddəsəcədləri vəsaitisi Peyğəmbar, ana tərəfindən isə Rum padşahlarına qatır və Həzərət İsa Əleyhissalamın canisi-nəsihət adı Şəmūn Sofayadək davam edib sona çatır.

## 3-ci xüsusiyyət:

O Həzərətin doğum günü iki mələk o Cənabın əsrin pərdəsi arxasına aparmış və Allah Taala ona bıyrımsı: "Ey nəmin bəndim! Eşq olsun sən! And içmişim ki, bəndələrimin hidayətini, işimin aşkar olmasına və dinimə köməklə göstərməsim sənətə edim və bəndələrimi sənətə gərəb başışım".

## 4-ci xüsusiyyət:

Beytlul-Həmd. Rəvayət olunur ki, Beytlul-Həmd Sahibbəzzamanına məxsus bir evdir. O Həzərətin dünənya göz açıldıqdan bəri orada bir cıraq sələnlərin və qulçula zür-hur edəndən sənəməyecəkdir.

## 5-ci xüsusiyyət:

O Həzərətin künyəsinin Peyğəmborin (s) künüsü isə bir olsa: "Mənəqəj" de rəvayət olunur ki, Allah Rəsulü bıyrımsı: "Uşaqlarınıza mənim adımı qoyun, lakin künyonu qoymayıñ".

## 6-ci xüsusiyyət:

O Həzərətin adına ehtiram edilməsi.

## 7-ci xüsusiyyət:

Yer üzündə imamatın sonunun o Həzərəti adına bağlılığı.

## 8-ci xüsusiyyət:

Döydügündən qeyba çəkilmişsi, müqaddəsələrə mələklərlər ünsiyətida olması, Ruhul-qüdüsə (Cobrai) tapşırılmış, nər almədən və müqaddəsələrə somadə o Həzərətin müqaddəsələrə bədən üzvlərinin heç birinə boni adımla və şeytanların çirkin güñahlarına azaciq da olsa aluda olundan torbiyə olunması.

## 9-ci xüsusiyyət:

O Həzərətin qorxduğu və təqiyə etdiyi üçün kaşiflər, münafiqular və fasılçılar heç bir vaxt rəbətədən olmamış, buna görə də, vildət gündəndən indiyadır bəzələməni, her biri ona Həzərət çatmışdır, kafr və münafiqə heç bir vaxt səhəbət etməmiş və onlardan vaxt olmamışdır.

## 10-cu xüsusiyyət:

Həc bir zalimin beyati o Həzərətin boyunda ola bilməz. "Elaml-vora" kitabında İmam Həsən əleyhissalaməndən rəvayət olunur ki, Həzərət bıyrımsı: "Bizim isə ibni Məryəmin arxasında namaz qılacaq Qaimimizdən başqa her bizimizin boynumuzda öz zəmanətimiz tütğyanlarının bir bəyati vardır".

## 11-ci xüsusiyyət:

Həzərətin Kürayində Rosullullahın (s)mübarək kürayində olduğu kimi bir eləmot vardır ki, ona Peyğəmborə nübüvvütin xətti, sona deyilir. Ola bilsin ki, o Cənabda vəzifənin (canışınık) xəttin və sona yetəmosına işarədir.

## 12-ci xüsusiyyət:

Allah Taala səməvi kitablarında və mərac hədislərində başqa vəsilişlərdə fərgli olaraq o Həzərəti müxtəlif ləqəblərdə qeyd etmiş. Lakin şorfin adını köməkmişdir.

## 13-cü xüsusiyyət:

O Həzərətin xoşaledici zührü üçün baş verən möcüzəvi ayollar, səma və ya

olmaları heç bir hüccətin (imamın) tovələvə zührü üçün görünməmişdir, hətta "Kafî" kitabında İmam Sadiq əleyhissalaməndən rəvayət olunmuşdur: "Tezliklə biz onlara üfüqlərdə və onların nəşlərində (özlərində) öz aya nişanalarımızı göstərocık ki, onlar haqq olmasını bilsinlər". (Füssilət surəsi, aya 53) - ayəsinin tofsinində İmam Sadiq əleyhissalaməndən rəvayət edir ki, ona nişanaları Həzərətin zühründən qabaq bas verəcək hadisələrə və haqqın aşkar olmasına isə Sahibbəzzaman əleyhissalamənin zührü kimi təsir etmiş və buyurmuşdur: "O, Allah tərəfindən olan bir haqq və həqiqətdür ki, camaat onu görəcək və Həzərətin zührə edəcəyi şübhəsizdir". Həmin olamat və nişanalar coxdur. Bəzi əlimlər onları dörd yüzə yaxın olduğunu qeyd ediblər.

## 14-ci xüsusiyyət:

Həzərətin zührə edəcəyi zaman somadən onun adı ile bir nida ediləcəkdir. Nəcib ki, bu, bir çox rəvayətde gölmüşdür. Əlli ibrahim "Vəstəmi yovma yunadı-nun min məkanı qorib" . Yani: Çarçı yaxın bir yerden nida edən gün (ona) quşaq asın. (Qaf surəsi, aya 41) ayəsinin tofsinində İmam Sadiq əleyhissalaməndən rəvayət edir ki, Həzərət bıyrımsı: "Çarçı Qaimin və atısının adı ilə nida edəcəkdir". Nömrənin "Qaybot" kitabında İmam Bağır əleyhissalaməndən rəvayət olunur ki, həzərət bıyrımsı bıyrımsı: "Səmədan carçı Qaimin və atısının adını nida edəcək. Qərbə və şərqdə olanların hamisi bırdan işidəcəklər. O səsin qorxusundan yaşlılar yanacan, ayaqda duranlar oturacaq, oturanlar ayaqda duracaqlar". Həzərət bıyrımsı: "Rəvayət edərək, "Zühurən əlaməti budur ki, qoca yaşlarında ikon cavan oğlan qayıfesindən gönəncək, belə ki, nəzər salanlar guman edəcəklər ki, o Həzərətin 40, yaxud daha az yaşı vardır".

## 15-ci xüsusiyyət:

Fəslərin (səməvi cısimlər) Sərati ilə azalacaqdır. Seyx Müfid Əbu Bəsirdən noqlu edir ki, İmam Bağır əleyhissalaməndən Həzərət Qaim əleyhissalaməndən rəvayət edir ki, bırdan işidəcəklər. O səsin qorxusundan yaşlılar yanacan, ayaqda duranlar oturacaq, oturanlar ayaqda duracaqlar". Həzərət bıyrımsı: "Rəvayət edərək, "Zühurən əlaməti budur ki, qoca yaşlarında ikon cavan oğlan qayıfesindən gönəncək, belə ki, nəzər salanlar guman edəcəklər ki, o Həzərətin 40, yaxud daha az yaşı vardır".

## 16-ci xüsusiyyət:

İmirlə-məməni: Əli əleyhissalamən öz xətti ilə yazdırı: Müşəfirin Sahibbəzzamanın yandırılmışdır. Əli əleyhissalaməndən rəvayət olunmuşdur. Quranı Peyğəmbarə möcüzəli şəkildə nazil oluduğu kimi, ardıcıl, aya və surələrin yerlərinin əvvələndən toplayıraq sabəhəyə toqdim etdi, onlar isə cəbul etməkəndən boyun qaçırdılar. Bundan sonra Həzərət onu gizlətti. Həmin Quran indiyə kimi qalmışdır. Sahibbəzzaman əleyhissalamə onu aşkarı çıxaraq və camaat onu oxuyub ażberləməyə emr olunacaqlar. Camaatın əvvələndən qəmən olunacaqlar. Camaatın əvvələndən qəmən olunacaqlar.

## 17-ci xüsusiyyət:

Həmisi o Həzərətin başı üzərində bir aya və surələrin düzülməsi) cəhətindən fərgləndirinən gərə onun əzberlənməsi mülküllərin (həddi bulğulu çatınlar) boyundakı on çotin təklif və dini vəzifələrdən biri olacaqdır.

## 18-ci xüsusiyyət:

Həmisi o Həzərətin başı üzərində bir aya və surələrin düzülməsi) cəhətindən fərgləndirinən gərə onun əzberlənməsi mülküllərin (həddi bulğulu çatınlar) boyundakı on çotin təklif və dini vəzifələrdən biri olacaqdır.

## 19-ci xüsusiyyət:

Həmisi o Həzərətin başı üzərində bir aya və surələrin düzülməsi) cəhətindən fərgləndirinən gərə onun əzberlənməsi mülküllərin (həddi bulğulu çatınlar) boyundakı on çotin təklif və dini vəzifələrdən biri olacaqdır.

## 20-ci xüsusiyyət:

Həmisi o Həzərətin başı üzərində bir aya və surələrin düzülməsi) cəhətindən fərgləndirinən gərə onun əzberlənməsi mülküllərin (həddi bulğulu çatınlar) boyundakı on çotin təklif və dini vəzifələrdən biri olacaqdır.

## (dini-tarixi araşdırma)

bütün insanlar və cincər eşidəcəklər. Bu on dördüncüda qeyd olunan deyildir.

## 18-ci xüsusiyyət:

Mələklər və cincər askar olaraq o Həzərətin asgərləri və köməkçiləri olacaqlar.

## 19-ci xüsusiyyət:

Rüzgərin ətməsinin, gecə ilə gündüzün bir-birlərinə əvəz etməsinin fələvin dövrənən o Həzərətin bədən üzvərində, fiziki gücündə, üzündə və zəhiri görünüşündə heç bir əsər-əlaməti olmamışdır. İndiyə kimi Həzərətin şərəfi ömründən 1095 il keçmişən baxmayaq; idindiən sonra na qodur ölümənəcəyi tezə Allah bilir. Zühurən əlaməti budur ki, qoca yaşlı bir kişi suratında olacaq. Əməri uzunmürlü peygəmbərlər keçmişdir. Lakin peygəmbərlər kimi deyildir ki, onlardan biri qocaklılığı üzündən, "haza bəli şeyxən" yəni "mənəm ərim" (İbrahim) qocası ("İflu") surəsi, 72-ci aya sözlerindən təsir olunmuşdur: "Və əşrəqət-lərzu bı nuri rəbbiha". (Yer əzədibr edicisinin nuri ilə işçilənəcəkdir). (Zumor surəsi, aya 69). Belə ki, yerin müdəbbiri (əzədibr edicisi) Sahibbəzzamanın əleyhissalamadır.

## 21-ci xüsusiyyət:

Sahibbəzzamanın əsgər və köməkçilərinin hər birinə qızı kişinən gücü veriləcəkdir, qəlbələr dəmər parçası tak borkiyecekdir. Belə ki, hər vaxt dağı yerindən oynamaq istəsələr bunu qüdrətləri qatacaqdır.

## 22-ci xüsusiyyət:

O Həzərətin nuru camaatın günəş və ay

## 23-ci xüsusiyyət:

Cətinliklər, bələlər və zəifliklər o Həzərətin sahabələrindən götürürləcəkdir.

L.Dommin (ingilis): O həzərət golibim? Seyx Nuri (müsələm): Golib... O, dəğlub. Bu mənim, bu gün bir ingilis vasitəsi bütün Avropaya mürjdəmdir... (1927-ci ilde Romada keçirilən dini yığıncaqdır)

## 24-ci xüsusiyyət:

Sahibbəzzamanın əsgər və köməkçilərinin hər birinə qızı kişinən gücü veriləcəkdir, qəlbələr dəmər parçası tak borkiyecekdir. Belə ki, hər vaxt dağı yerindən oynamaq istəsələr bunu qüdrətləri qatacaqdır.

## 25-ci xüsusiyyət:

O Həzərətin nuru camaatın günəş və ay nura olan etibyinən dayıocək. Necib ki, aşağıdakı ayanın təsiri haqqında rəvayət olunmuşdur: "Və əşrəqət-lərzu bı nuri rəbbiha". (Yer əzədibr edicisinin nuri ilə işçilənəcəkdir). (Zumor surəsi, aya 69). Belə ki, yerin müdəbbiri (əzədibr edicisi) Sahibbəzzamanın əleyhissalamadır.

## 26-ci xüsusiyyət:

Resulullahın (s) bayraqı Sahibbəzzamanın əleyhissalamadır.

## 31-ci xüsusiyyət:

O Həzərətin Allah tərəfindən ildürüm və gəy gurulusu olan xüsusi bir bulud veriləcəkdir. Həzərət bıyrımsı: "Zühurən əlaməti budur ki, qoca yaşlarında ikon cavan oğlan qayıfesindən gönəncək, belə ki, nəzər salanlar guman edəcəklər ki, o Həzərətin 40, yaxud daha az yaşıdır".

## 32-ci xüsusiyyət:

Kafirlər və müəniqliklər tərəfindən ya-qırıq və Allaha ibadət etmək, dünyayı və dini işlərdə ilahi göstərilişəsəsindən hərəkət etmək üçün şərəti yaranacaq, baxmayaq, kimi, məmənərin bir hissəsinin olları müxalişlərin qorxusundan və zələrimən rəftarından uyğun şəkildə leyəqətsiz işlər bulaşmışdır. Belə ki, Allah Taala Qurani-Karimde vəd etmişdir: "Allah siləndən iman getirib yaxşı işlər gərənlərə və deyərmişdir ki, onları özlərindən öncəkələr kimi yetiñün xalıflər edəcək. Allah onlar üçün bayındır dini (İslamı) qüdrətləndirəcək və qorxularını ömən-amlanlıqla evez edəcək. Kürda, denizdə, abadlıqda, xarabəldə, düzündə bir zərri deyər qalmayaq ki, Sahibbəzzamanın amri oraya çatmasın. Bu haqqda çoxlu hədəflər vərdar.

## 33-ci xüsusiyyət:

Hökumatı şərədən qərəbət bütün yer üzündən qətərənək. Həzərət bıyrımsı: "Allah siləndən iman getirib yaxşı işlər gərənlərə və deyərmişdir ki, onları özlərindən öncəkələr kimi yetiñün xalıflər edəcək. Allah onlar üçün bayındır dini (İslamı) qüdrətləndirəcək və qorxularını ömən-amlanlıqla evez edəcək. Kürda, denizdə, abadlıqda, xarabəldə, düzündə bir zərri deyər qalmayaq ki, Sahibbəzzamanın amri oraya çatmasın. Bu haqqda çoxlu hədəflər vərdar.

## 34-ci xüsusiyyət:

Yer üzündən hər bir yerində ədalət hökm sürcət. Belə ki, Sahibbəzzamanın haqqında Allahdan və Peyğəmbar hökm sürcətmiş rəvayətələrənəsindən avəzətələr təpələr ki, bırdən məjduyə və bu xüsusiyyətə orada işarə olunmasın.

## 35-ci xüsusiyyət:

Sahibbəzzamanın əleyhissalam öz imanlıq elmindən istifadə edərək hökm verəcək. Davud və Süleyman kimi heç bir şəhədin şəhadətini ettiyi olmayaq.

## 36-ci xüsusiyyət:

Həzərət ondan qabaq heç bir yerdə qəzəbət etməmiş xüsusi bir ohkam getirəcək. Məsələn: zinəkar qocanı, zakat verməkəndə imtənədən adanı edanı edəcək. Zərələmədən bir-birləri ilə qardaşlıq qəddi (mükaviləsi) bağlaşmış şəxslər və döyünlərdən (onlardan biri vəfat edərsə) işarələrə. Seyx Təbərisi rəvayət edir ki, Həzərət İlyamış yaşına çatmış, lakin dini elmləri və şəri hökmələri öyrənməmiş oğlanları öldürəcək.

(Davamı var)